



DÖVLƏT
VERGİ
XİDMƏTİ

Sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnun saxlanması halları dəqiqləşdirilmişdir

**Vergi Məcəlləsində edilmiş dəyişikliyə
əsasən 01.01.2023-cü il tarixdən etibarən**

- ❖ Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülmə işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülmə işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə



AZ1029, Azərbaycan, Bakı, Heydər Əliyev prospekti, 155
Tel.: (+994 12) 403 89 70; Faks: (+994 12) 403 89 71
E-poçt: office@taxes.gov.az

www.taxes.gov.az



ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcmi 30 faizindən çox olmadıqda, həmin vergi ödəyicisinin sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Nə dəyişdi?

- Sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnun müəyyən edilməsi zamanı göstərilmiş xidmətlərlə yanaşı, **görülmüş işlər** üzrə əməliyyatlar da nəzərə alınacaqdır;
- bu əməliyyatlara **qeyri-rezident hüquqi şəxslərə və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülmüş işlərin dəyəri** də daxil ediləcəkdir;
- sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnun saxlanılması şərtləri malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsindən ibarət **qarışıq əməliyyatlar aparılan hallara da tətbiq ediləcəkdir.**

Qeyd edilən şərtlər ödənilmədikdə, sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ həmin **hesabat rübündən sonrakı ayın 1-dən ləğv ediləcəkdir.**

Dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş vergi ilə bağlı ətraflı məlumatla “Sadələşdirilmiş vergi” adlı bukletdən tanış ola bilərsiniz.